

**E**sl xalq övladı o kəstərdir ki, Vətənən təssübünü çəkməkla, öz fədakar həyalları, xeyirxah amalları, canlı işləri ilə millətin təraqqisini kömək edirlər. **Adları tariximiz qızıl hərflərlə yazılmış, böyük xidmətləri kütlələr içərisində daim iftixar və minnotdarlıqla xatırlanın belə görkəmlü şəxsiyyətlərdən biri Əziz Məmmədkərim oğlu Əliyevdir.**

Əziz Əliyev 1897-ci il yanvar ayının 1-də qədim Azərbaycan torpağında – İrəvan quberniyasının Hamamlı kəndində anadan olmuş. Atası Məmmədkərim Kərbəlyəli Qurbanəli oğlu kənd işləri ilə məşğul idi. Anası Zəhra xanım isə məşhur İrəvan taciri İbrahim bəyin qızı idi.

Əziz Əliyev 8 yaşında öz kəndlərindiki rus-tatar məktəbinə daxil olur və orada iibtidai təhsil alır. 1908-ci ilədə o, İrəvandakı gimnaziyaya qəbul olunur və 1917-ci ilə buranı bütün fənlər üzrə əla qiymətlərlə bitirir. Təhsilini davam etdirməkde maddi çətinliklərə üzülsən Əziz məktubla Bakı milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə müraciət edir və təcili həmin vaxt üçün kifayət qədər böyük məbləğ olan 300 rubl kömək alır. Ele həmin il o, Sankt-Peterburqda tələbkar alımların iştirakı ilə aparan müsabiqədən müvəffəqiyyətə keçir və Rusiyadan on nüfuzlu ali tibb məktəblərinəndən sayılan Hərbi Tibb Akademiyasına daxil olur. Ele birinci kursun əvvəllerindən Sankt-Peterburqdə səpkili yata-laqla mübarizo üzrə dezinfeksiya-profilaktika briqadasına işə düzələn Əliyev aldığı maşlaş həm öz güzəranını təmin edir, həm də valideynlərinə yardım göstərir.

1918-ci il iyun ayında yay töсли üçün İrəvana gələn Əziz Əliyev burada erməni daşnaklarının yerli əhalisi qarşı təşkil etdiyi qırğınlarda rastla-

şır, ailəsini onları töredikləri qədərdaşlıqlardan xilas etmek üçün çətinlikle Naxçıvanın Şəur rayonuna keçirə bilir. Bir müddət orada qaldıqdan sonra anasını və qardaşını Şah-taxtı kəndinə aparır. Yarammış vəziyyət Əziz Əliyevi Sankt-Peterburqa qayıtmış, təhsilini davam etdirmək imkanından məhrum edir. 1920-ci ilin may ayında İrəvanda məskən salmış daşnak qoşunları şimaldan gələn bolşevik havadarlarının birbaşa dəstəyi ilə silahlı hücuma keçərək Şəur rayonunu, o cümləden Şah-taxtı kəndini yerlə yeksan edir, amansız qırğınlar töredirlər. Əziz Əliyevin ailəsi qanlı qırğından salamat çıxa bilən və didərgin düşən Şah-taxtı əhalisi ilə birtikdə Araz çayını keçir və bir müddət Cənubi Azərbaycanın Əbro-

titutunun rektoru vəzifəsinə təyin olunan Əziz Əliyev üç il həmin vəzifəni icra edir.

Həm II Dünya müharibəsindən



## Əziz Əliyev – görkəmli dövlət və elm xadimi

lər kəndində yaşamalı olur. Həmin il Əziz Əliyevin anası Ərəblər kəndində vəfat edir, 1921-ci ilin iyun ayında isə ailə Şah-taxtı kəndinə qayıtmış, müvəffəq olur. Əliyev her iki kənddə tibbi xidmətinə davam etdirir, həkim kəməkçisi kimi əhaliyə tibbi yardım göstərir.

1923-cü ilin mayında Əziz Əliyev Bakıya köçür. Bu andan etibarən onun həyatının yeni mərhələsi başlayır. Bakıda ilk vaxtlar Azərbaycan SSR Xalq Komissarları Şurasında iş icraçı, həmin idarənin Ümumi şöba müdürünin müavini, katibin müavini və nəhayət, Azərbaycan SSR Xalq Komissarları Şurasının katibi vəzifəsini icra edir. Bunuyla yanaşı, o, yarımcı qalmış ali tibb təhsilini Bakı Dövlət Universitetinin Tibb fakültəsində davam etdirir. 1927-ci ilde ali məktəbi bitirən gənc mütəxəssis universitetin Daxili xəstəliklər kafedrasında saxlanılır, orada əvvəl ordinatör, sonra isə aspirant, assistənt və dosent kimi fəaliyyət göstərir. 1929-cu ilde Azərbaycan Klinik İns-

əvvəklə, həm de ondan sonrakı illerde Əziz Əliyevin Azərbaycanda səhiyyənin təşkili sahəsində əvəzsiz xidmətləri tərixtə qızıl hərflərə həkk olunub. O, Xalq Səhiyyə Komissarlığı Müalicə şöbəsinin müdürü, Bakı Şəhər Səhiyyə Şöbəsinin müdürü, Xalq Səhiyyə komissarının müavini və xalq səhiyyə komissarı kimi çalışarkən respublikanın bütün rayonlarını qarış-qarış gezib, bu sahədə problemlərin aradan qaldırılması üçün əməli tədbirlər görüb.

1930-cu il iyundan 19-da Bakı Dövlət Universitetinin Tibb fakültəsinin bazasında Azərbaycan Dövlət Tibb İnstitutu (ADTİ) təşkil edilir. Əziz Əliyev o illerdə ADTİ-nin yaradılmasında böyük rol oynayır, 1932-ci ilde isə həmin institutun rektoru olur.

Əziz Əliyev 1934-cü ilə paytaxtda səhiyyə işlərini yaxşılaşdırmaq məqsədi ilə Bakı Şəhər Səhiyyə Şöbəsinin müdürü təyin edilir. Az keçməmiş – 1935-ci ilde Azərbaycanda yüksək ixtisaslı milli tibb kadrlarının hazırlığı işini gücləndir-

mək məqsədilə o yeniden ADTİ-nin rektoru vəzifəsinə qaytarılır. Burada onun rəhbərliyi altında həlli vacib məsələlər üzrə geniş tədbirlər planı hazırlanır. O, azərbaycanlı kadrları işe cəlb edir, onların fəaliyyət dairəsini genişləndirir, ana dilində dərsliklər, dərs vəsaitləri, monografiya və tövsiyələr yazılmamasına nail olur. 1932-1935-ci illərdə Əziz Əliyevin rəhbərliyi altında ADTİ-nin əməkdaşları tərəfindən Azərbaycan dilində latin qrafikası ilə 45 adda dərslik və dərs vəsaiti tərtib edilər, tibb təhsili alan tələbələrin ixtiyarına verilir. Bu o dövrün texniki imkanları üçün çox böyük göstərici idi.

Əziz Əliyev 1941-1942-ci illərdə Azərbaycan KP MK-nin katibi, 1942-1948-ci illərdə isə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışaraq, özünü bacarıqlı dövlət xadimi kimi göstərə bilir. O, 1949-1950-ci illərdə Moskva ÜİK(b)P MK-nin inspektoru, 1950-1951-ci illərdə isə Azərbaycan SSR Nazirlər Soveti sedriniñ birinci müavini vəzifələrində işləyir.

Dağıstan xalqının tarixində Əziz Əliyevin misilsiz xidmətləri olub. 1942-1949-cu illərdə Dağıstanın rəhbərlik etmiş Ə. Əliyev burada yerli əhaliyə qarşı siyasi represiyalara son qoyulmasına, dağıstanlılardan ibarət milli herbi hissələrin təşkili, yerli hakimiyyət orqanlarına dağıstanlıları teyin etdirilməsinə nail olub. Əziz Əliyevin sayesində dağıstanlılar bir çox digər xalqlar kimi sürgün edilmeyiblər. Dağıstan xalqı Əziz Əliyevi həmişə xüsusi hörmət və ehtiramla yad edir.

1941-ci il avqust ayının 25-də sovet qoşunları İran orzəsinə yerdildikdən sonra Moskvadə qərara alınır ki, Azərbaycan SSR-də soñərər edilmiş partiya, sovet, hüquq-mühafizə, təsərrüfat və mədəniyyət işçiləri mərhələlərlə Cənubi Azərbaycana göndərilsin. Beləliklə, Azərbaycan KP MK katibi Əziz Əliyevin rəhbərliyi altında xüsusi qrup yaradılır.

(Ardı sahifə 4-də)

Dövlət Müdafiə Komitəsinin göstərişinə əsasən, polkovnik-komissar Ə.Əliyev Təbrizdə yerləşən 47-ci Ordunun Hərbi Şurasının üzvü olur və ona geniş səlahiyyətlər verilir.

1950-1951-ci illərdə Əziz Əliyev Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini, sonrakı illərdə Azərbaycan SSR Elmi Tədqiqat Ortopediya və Bərpa Cərrahiyəsi İnstytutunun direktoru vəzifələrində işləyir. Ə.Əliyev I və II çağırış SSRİ Ali Sovetinin deputati seçilib. O həmçinin Azərbaycan SSR Ali Sovetinin I-III çağırış, Dağıstan MSSR Ali Sovetinin II çağırış deputati olub.

1930-cu illərin ağır repressiyalarından möcüzə nəticəsində xilas olan və Azərbaycanda miilli həkim kadrlarının böyük bir dəstəsini bundan xilas edən Əziz Əliyev özü 50-ci illərin əvvəllə-

# Əziz Əliyev – görkəmli dövlət və elm xadimi

rində haqsız təqiblərə məruz qaldı. Onu əvvəl aşağı vəzifəyə keçirdilər, sonra o vəzifədən də çıxardılar. Professor, elmlər doktoru, bu qədər xidmətləri olan bir insan üç il Sabunçu xəstəxanasında adı həkim işlədi. Ömrünün son illərində isə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstytutunun rektoru vəzifəsində çalışdı.

Ə.Əliyev inzibati işlərdə çalışdığı müddətdə elmi axtarışlarını davam etdirib. O, institutu bitirəndən iki il sonra namizədlik, beş il sonra isə doktorluq dissertasiyasını müdafiə edib. Əziz Əliyevin doktorluq dissertasiyası Azərbaycanda ilk dəfə olaraq SSRİ Elmlər Akademiyasının, Ümumittifaq Komsomolu Mərkəzi Komitəsinin mükafatına layiq görülən dəyərli el-

mi iş idi. O, 1941-ci ildə SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının Rəyasət Heyəti nəzdində elmi şuranın üzvü seçilib, 1956-ci ildə isə professor elmi adı alıb.

Professor Əziz Əliyevin sevimli həyat yoldaşı Leyli xanımla birgə böyüdükləri mehriban övladları valideyn tərbiyəsinə layiq və sadiq övladlar olublar. Qızı Zərifə xanım Əliyeva atasının şərəflə yolunu davam etdirib. O, görkəmli oftalmoloq olub, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilib. Qızı Güllərə xanım Əliyeva görkəmli musiqiçi, mahir piano ifaçısı, oğlu Tamerlan Əliyev tibb elmləri doktoru, professor olub, digər oğlu Cəmil Əliyev tibb elmləri doktoru, professor,

Azərbaycan Milli Elmlər Akademiyasının akademikidir.

Əziz Əliyevin 100 və 110 illik yubileyləri Azərbaycanda dövlət səviyyəsində, layiqincə qeyd edilib. Ötən ilin noyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. İndi ölkəmizdə bu münasibətlə yubiley tədbirləri təşkil olunur, Azərbaycan elminin, təhsilinin, səhiyyəsinin inkişafında danılmaz xidmətləri olan bu böyük şəxsiyyətin xatirəsi ehtiramla yad edilir.

Sadatxan ƏLİYEV,  
Sevinc MANİYEVA,  
Azərbaycan Təbabəti Muzeyi